



QANLI YANVAR - 29 İL



Qərənfillər hüzn çiçəklərinə çevrildi

1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakının qanlı küçələrini dolaşış səhərini şəhidlərimizi dəfn edəndən sonra anladıq ki, yaşamağa məhkumuz. Yaddaşında sortleşib daşa dönen xatirələrdən biri şəhidlərin dəfnin günü on minlərlə, yüz minlərlə insanın hönkür-hönkür ağlaşması idi. Şəhidlər xiyaban nadak yollarla, qətlə yetirilənlərin qan izlerine döşənən qərənfillər də lal-dimməz ağlarını küçələrin not dəfətərinə ləçəkləri ilə düzürdürələr. Xəzərdə Bakıya əli çatma-yan gəmilər fit verib sanki dərddən bağırırdı.



O gecə sağ qalmaq həqiqətən də elə ağır dərə idı ki, insan ölməyindən çox yaşamına hönkürdü, öz dirisi-nə yana-yana ağı deyirdi. Kim ölümün əcəllə çiçəklədiyi yerde vardisa, ölürdü. O gecə biz bəxti getirməyənlərden oldu.

Gecə vahimli, xoflu və səksəkəli olsa da, küçələrdə gecələməkdən, postları gzməkdən yorulmurduq ki, yatomasaq, ayaq üstə olsaq, şəhərə sovet qoşunları girməyəcək. Əsrlər boyu hamının ürəyində və beynində cücarən yanğınların eyni zamanda, eyni məqamda qıçılcım kimi alışması içimizdə nisgilin azadlıq hayqırıtsı kimi idi. Hər kes ruhunda alışan bu ehtirası sinəsindən qoparış məşəl kimi başının üstündə tutmad, irəliye atılmaq istəyirdi. Sənki hamımızın bir ruhu, bir döyünen ürəyi vardi. Gecənin qarınlarından qarşına kim çıxısaydı, sənə doğma, yaxın gəldi, insanlar bir-birinə zəncir kimi bağlanmışdı.

O gecə hamı elə bil ölmüşlə bir köynəkdə gəzirdi, əcəlli ile yallı gedirdi. Dəqiqələr, saatlar gecəni sübə sarı sürüdüükce insanlar, küçələr, ağaclar, binalar ve başına tariixən müsibətlər gələn Bakıda bu ağlaşırmaz faciəni birlikdə yaşıdalırdı. O gecə güllələnlərlərin, yaralanınanların və itkin düşənlərin sayı-hesabı yox idi.

Amma heç kim qorxmırdu, zülmün köləsinə çevrilmirdi. İnsan ruhuna hakim kəsilən, onu digərlərindən forqləndirən ali və müqəddəs bir hiss, duygù mövcuddur. Bu, uşaq sevgisi deyil, yeniyetmə və gənclərin eşqinə də

bənzəmir. O, Leyli ile Məcnun, Tristanla İzoldanın, Fərhadla Şirinin məhəbbətindən də ucada dayanırdı. Bu Vətən dediyimiz bir ovuc torpağı, qarşısında diz çökdüyüümüz bayraqa, içimzdə ucalda biləcəyimiz müqəddəs Vətən sevgisidir. O qanlı Yanvar gecəsi verdiyimiz şəhidlərin ruhu hamımızı bir nefər kimi birleşdirdi. Bayraq, torpaq və vətən sevgisini ovcumuzda, ağımızda və qəlbimzdə elə daşıdırıq, ele yaşadıq ki, məhrumiyyətlər təsrisiz oldu. Bizi kütłəvi qırğınlıq dıksındırımk, pərən-pərən salmaq istedilər, amma ölümün özü belə irədəmiz, bütövlüyümüz qarşısında aciz qaldı, geri çəkildi.

20 Yanvar şəhidlərini torpağa tapşırıldığımız gündən 29 il ötdü. Bizi qorxutmaq, qırmaq, sindirməq istedilər, alınmadı, eksinə, dəha metin olduq, barışmazlıq nümayiş etdirdik, dərə içində boğulsaq belə, əzadığımız uğurunda mübarizədən çəkinmədi. Hər il yanvarın 20-de bu hadisələrin canlı şahidi kimi yuxum ərşə çekilir, xəbərləri oxuyuram, telekanallara baxıram, o mədhiş gecənin vəhşətlərini təkrar yaşayıram.

20 Yanvar yaddaşlıarda günahsız insanların qətlə yetirildiyi gecə kimi qaldı. Bakıya yeridilən sovet ordusu ib-

lis sürüsü, Qorbaçov xallı qatil titulu qazandı. O gecə haqqın, ədalətin, vicdanın və gələcək Azərbaycan dövlətciliyinin sınığı çəkildiyi bir gecə idi.

Səmavi kitablardan birində deyilir ki, əvelə söz olub, Tanrı gündüz olsun deyib, gündüz yaranıb, gecə olsun deyib, gecə yaranıb. Yanvarın 19-dan 20-nə keçən gecə güllələnən yüzlərle insan, dağım-dağım edilən şəhərlə beraber, Tanrıın ən müqəddəs kəlami da qətlə yetirilmişdi. Sözlə kimsəni kırıtmak, kimsə baş verənləri izah etmək olmurdur. Adamların gözlərinə baxırdın, içlerini görürdün.

"Kişilər ağlamaz", - deyiblər, lakin o gün ağlayan kişiləri kimsə qinamadı. Çünkü o kişilər qorxularından, dərddən, önlənlər iitmələrindən daha çox özlərinə, sağ qalmaqlarına, önlənlərin yerinə necə yaşayacaqlarına ağlayırdılar.

Biz bu gün misilsiz faciələrdən qalib çıxaraq güclü dövlətə çevrilən xalq kimi öyüne bilərik. Bu, bizim had-qımızdır. Yadına o qanlı günlərdə şəhərin yollarına töküllüb aqibətinə ağlayan qərənfillər düşür. 20 Yanvar hadisələri zamanı Bakıya ezm olunan tələbə dostum, "Kom-somolskaya pravda" qəzeti-

nin müxbiri Volodya Medvedev Bakıda insanların nəcibiliyinə, leyaqətine heyran qalmasından indi de unutmur:

"Üzümüze tüpüre bilərdilər, çörek verməyə bilərdilər. Amma elə böyük faciənin içinde insanlar leyaqəti görünürdülər, diqqətlə və qayğıkeş idilər". Moskvaya qayıtdıqdan sonra Puşkin meydanında yenə də qərənfillərin satıldığı onun yadında qalmışdı. Am-

ma Bakıda qərənfillər də sənki qətlə yetirildi və bir daha onları hediyə kimi buket bağlayıb satan olmadı. Onlar hüzn çiçəklərinə çevrildilər, sevgiliyin ellərinə yox, məzaraların sıñəsinə qondular...

Moskva Sovet İttifaqının beyni idisə, bütün superdövlətlər Bakını onun üreyi sayırdılar. Ən ağır illərdə, planet təhribatçıların alovunda boğulanda Sovet İttifaqına diş qıçayan dövlətlər Moskva ilə yanaşı, planlarında Bakının işçiliyini düşünürdülər. Faşist Almaniyasından tutmuş Yaponiya kimi uzaq dövlət de Bakıya soxulmağın yollarını arayırdı. Stalin Bakını elində saxlamasıydı, Hitler də nefti-mizi əle keçirməsəydi, hə ikisi Bakını yerlə-yekən etməyi xırda detallarına kimi planlaşdırmışdı. Bakı nəhəng bir dövləti neftlə təmin edirdi. Qorbaçovun erməni əsilli məsləhətçiləri dönyanın erməni diasporunun məsləhəti ilə ittifaqın rahat dağıdılması üçün əsas zərbəni Bakıya endirdilər. Məhz bu baxımdan 20 Yanvar tarixə Sovet İttifaqının süqtunun başlangıcı kimi yazılmalıdır.

20 Yanvar gecəsi heç kim ölmək istəmirdi. Kimsə bizi əfv etmədi, yaşamaq cəzamızı da yüngülləşdirmədi. Romanlıların elindən zəher bade-sini içən Sokratin dedikləri yadına düşür: "Romanlılar! Siz məni ölümə, mən isə sizi yaşamağa məhkum edirəm. Bir göydəki allahlar bilir ki, kimin kimə kəsdiyi cəza daha ağırdır". Sovet İttifaqının Bakı intiharında həlak olanlar bizi yaşamağa məhkum etdilər. Bəzim buxovlanan, qırılan arzularımızın davamını yaşayın müstəqil Azərbaycan gəncliyi bilməlidir ki, xalq içindən parçalananda, qırılonda aciz düşür, düşmən də onu zəif yerində vurmaq imkanı qazanır. Tarix ibret almaq üçündür.

**Bahadur İMANQLIYEV,
Fərman BAĞIROV,
Ağaeli MƏMMƏDOV (foto),
"Azərbaycan"**

